

2020-ci il ərzində idxal olunmuş mallara tətbiq edilmiş sadə orta, ortaçəkili və 0 faiz dərəcəsi ilə idxal gömrük rüsum dərəcələri barədə məlumatlar

1) 2020-ci ilin 12 ayı üçün sadə orta tarif dərəcəsi hesablanarkən aşağıdakı parametrlərdən istifadə edilmişdir :

- a) 12 aylıq idxal əməliyyatlarının həcmi;
- b) 12 ay ərzində toplanmış idxal gömrük rüsumlarının həcmi.

12 ay ərzində idxal əməliyyatlarının həcmnin **10 730 720 220** ABŞ dolları olduğunu nəzərə alsaq (statistik dəyər ABŞ dolları ilə ifadə olunduğu üçün), həmin dövr üçün onların ümumi gömrük dəyəri **18 242 224 340** manata bərabər olur:

$$\text{Gömrük}_{\text{dəy}} = 10\,730\,720\,220 \text{ ABŞ dolları} * 1.7 \text{ manat} = 18\,242\,224\,374 \text{ manat}$$

12 ay ərzində toplanmış idxal gömrük rüsumlarının həcmi **1 013 368 639** manata bərabər olduğu üçün, bu rəqəm idxal edilmiş malların ümumi gömrük dəyərinin **5.55%** təşkil edir (Cədvəl 1).

Cədvəl 1. Sadə orta tarif dərəcəsinin hesablanması.

İDXAL EDİLMİŞ MALLARIN ÜMUMİ GÖMRÜK DƏYƏRİ (AZN)	İDXAL EDİLMİŞ MALLAR ÜZRƏ GÖMRÜK RÜSURLARININ MƏBLƏĞİ (AZN)	SADƏ ORTA TARİF DƏRƏCƏSİ (%)
18 242 224 374	1 013 368 639	5.55

2) 2020-ci il üzrə tarif xəttləri üzrə ortaçəkili tarif dərəcəsi 8,08% təşkil etmişdir. Ortaçəkili rüsum dərəcəsinin hesablanmasında "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarında tətbiq olunan idxal gömrük rüsumlarının dərəcələrinin tarif xəttlərinə nisbəti əsasında müəyyənləşdirilir:

Tarif xəttlərinin sayı (Txs) – 10361

Rüsum dərəcələrinin məcmusu (Rdm) = (0% x 2994) + (5% x 2054) + (15% x 4916) = 83740

Ortaçəkili = Rdm/Txs=83740/10361=8.08%

- 3) Müxtəlif mal mövqələrinə tətbiq edilən advalor gömrük rüsumlarının tarif dərəcələri ilə bölgüsü, spesifik gömrük rüsum dərəcələri və onların sayları. (Cədvəl 2)

Cədvəl 2. Tarif dərəcələrinin XİFMN üzrə bölgüsü.

Tarif dərəcəsi	XİFMN üzrə alt yarımövqələrin sayı
0%	2994
5%	2054
15%	4887
Spesifik	426
Cəmi	10361

- 4) 2020-ci il üzrə ölkə ərazisinə idxal edilən malların 22.25 faizi "0" faiz idxal tarif dərəcəsinə cəlb olunmuşdur (Cədvəl 3):

Cədvəl 3. 0% idxal gömrük rüsum dərəcəsinə cəlb edilmiş idxalın həcmi.

(ABŞ dolları ilə)

Dövr	İdxalın həcmi	"0" dərəcə ilə idxal	"0" dərəcə ilə idxalın xüsusi çəkisi %-lə
01.01.2020-31.12.2020	10 730 720 220	2 382 097 930	22.25%